

Şuşaya səfərin yaratdığı hissləri sözlə ifadə etmək çətindir

Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdində fəaliyyət göstərən kino məktəbinin direktoru, rejissor Oleq Səfəraliyev də V "Xarıbülbül" festivalının qonaqları arasında idi. Festivalın yaratdığı təəssüratı bizimlə bölüşən rejissor bildirdi ki, Şuşaya ilk dəfə gəldim. Məni bürüyən hissləri və emosiyaları ifadə etməyə söz tapa bilmirəm.



Bir tərəfdən, bu şəhərin tarixliliyini hiss etdim, digər tərəfdən də bu şəhərin bərpası və onun təkcə mədəniyyət mərkəzinə deyil, həm də ölkəmizin özünəməxsus turizm mərkəzinə çevrilməsi yönündə aparılan işlərin miq-

yasına heyrətləndim. Burada çox böyük işlər görülür.

O. Səfəraliyev tezliklə Şuşa şəhəri haqqında təkcə tariximizin qəhrəmanlıq səhifəsini deyil, həm də hazırda burada "qaynayan" mədəni həyat hadisələrinin əksini tapacaq yeni filmlərin nümayiş etdiriləcəyinə əminliyini də bildirdi.

Xatırladaq ki, Şuşa şəhərində V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə baş tutub. Burada xarici ölkələrdən, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən olan folklor kollektivləri, musiqiçilər və rəqs qrupları iştirak etdilər.

Qələmə aldı:

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"